

“GLOBAL INTERIORS GROUP” MMC
VÖEN 1400198291

31.12.2023-cü il tarixində bitən il üzrə
Auditor və Maliyyə hesabatlar

LOCAL AUDİT MMC

AZ 1142 Bakı şəhəri
Qaçaq Nəbi küç 5, 121
Tel: +994 50 276 76 92

THE CHAMBER OF AUDITORS OF
AZERBAIJAN REPUBLIC
LOCAL AUDIT LLC

AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI
LOCAL AUDIT MMC

“GLOBAL INTERIORS GROUP” MMC

KONSOLIDƏ MALİYYƏ HESABATLARI VƏ MÜSTƏQİL AUDİTORUN RƏYİ

M Ü N D Ə R İ C A T

Məktub öhdəlik
Auditin aparılmasına dair müqavilə
Rəhbərliyin məsuliyyətinin bəyanı
Müstəqil auditorun hesabatı
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
Kapitalda dəyişikliklər haqqında hesabat
Maliyyə vəziyyəti haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
İzahedici qeydlər
Müstəqil auditorun məktubu
Təhvil təslim aktı

Məktub öhdəlik
“GLOBAL INTERIORS GROUP” MMC–nin rəhbərliyinə

Siz cari ilin iyun ayında bizdən 01 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan dövrdə təqdim olunmuş mühasibat balansı üzrə audit keçirməyi xahiş etmisiniz. Hazırkı məktub əsasında auditin keçirilməsinə razılıq verdiyimizi və həmin tapşırığı qəbul etdiyimizi bildiririk. Audit maliyyə hesabatlarına dair rəyin bildirilməsi məqsədilə aparılacaqdır.

Audit prosesi beynəlxalq audit standartlarına müvafiq aparılacaqdır. Nəzərdə tutulan standartlar etik normalara riayət etməklə audit prosesinin maliyyə hesabatlarında əhəmiyyətli səhvlərin olub-olmadığını müəyyən etmək üçün əsaslı təminat əldə etmək məqsədilə planlaşdırılmasını və icrasını tələb edir. Bizim audit işimiz test əsasında yoxlamadan, hesabları və maliyyə hesabatlarını təmin edən sübutların əldə edilməsindən ibarət olacaqdır. Seçilmiş prosedurlar maliyyə hesabatlarında faktın fırıldaqçılıq və ya səhv olması ilə əlaqədar əhəmiyyətli səhvin olması riskinin qiymətləndirilməsi daxil olmaqla, auditorun mühakiməsindən asılıdır. Eyni zamanda, auditə rəhbərlik tərəfindən istifadə edilən uçot qaydalarının, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi daxildir. Müəyyən mühasibat və daxili nəzarət sisteminin məhdudiyyətləri ilə birlikdə, auditin test mahiyyəti və bir sıra digər daxili məhdudiyyətlərinin olması ilə əlaqədar əhəmiyyətli səhvlərin aşkar edilməməsi üzrə labüd risk mövcuddur.

Riskin qiymətləndirilməsi zamanı müəssisənin daxili nəzarətinin səmərəliliyinə dair rəyimizi bildirmək üçün deyil, müəyyən vəziyyətdə müvafiq hesab edilən audit prosedurlarının planlaşdırılması üçün biz müəssisənin maliyyə hesabatlarının hazırlığına uyğun daxili nəzarət formasını nəzərə alırıq. Bununla belə, maliyyə hesabatları üzərində daxili nəzarətin planlaşdırılması və tətbiqində maliyyə hesabatlarının auditi zamanı diqqətimizi cəlb edəcək hər hansı nöqsanlar barədə sizi ayrıca məktubla təmin edəcəyik.

Nəzərinizə çatdırırıq ki, maliyyə hesabatlarının beynəlxalq standartlarına müvafiq müəssisənin maliyyə mövqeyi, maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkətinə dair maliyyə hesabatlarının hazırlanmasına dair cavabdehlik müəssisə rəhbərliyinin üzərinə düşür. Bizim auditor hesabatı rəhbərliyin maliyyə hesabatlarını tətbiq olunan maliyyə hesabatlarının prinsiplərinə müvafiq hazırlanması və təqdim edilməsi üzrə cavabdehlik daşımalarını aydınlaşdıracaqdır və rəhbərliyin öhdəlikləri aşağıdakılardır:

- Fırıldaqçılıq və təhrif ilə əlaqədar səhvlərdən uzaq maliyyə hesabatlarının hazırlanmasına müvafiq daxili nəzarətin planlaşdırılması, yerinə yetirilməsi və qorunub saxlanması.
- Müvafiq uçot siyasətlərinin seçilməsi və tətbiqi.
- Müəyyən hallarda münasib hesab edilən mühasibat qiymətləndirməsinin aparılması. Audit prosesinin bir hissəsi olaraq, biz rəhbərlikdən auditlə bağlı edilmiş təqdimata dair yazılı razılıq tələb edəcəyik.

Sizin işçi heyətinizlə əməkdaşlıq etməyə hazırıq və onların auditlə bağlı lazım olan bütün hesabatları, sənədləşmələri və sair məlumatı təqdim edəcəklərinə inanırıq.

Ödəniş haqqı və formasına dair məlumat müqavilə əsasında müəyyən ediləcəkdir.

Maliyyə hesabatlarının auditinin təşkilinin sizin razılığınıza müvafiq olmasını təsdiq etmək üçün verilən məktuba əlavə edilən nüsxəni imzalamağınızı və geri qaytarmağınızı xahiş edirik.

LOCAL AUDİT MMC-nin direktoru və auditoru: F.İ.Quliyev

“GLOBAL INTERIORS GROUP” MMC adından təsdiq edilmişdir:

Cəmiyyətin Direktoru: Ruslan Hacıyev Şahin oğlu

Tarix: 13.05.2024-cü il


M.Y.



AUDİTİN ÜMUMİ PLANI

Sifarişçi – təsərrüfat subyektinin adı : “GLOBAL INTERIORS GROUP” MMC
Auditlə əhatə edilən dövr : 01.01.2023 – 31.12.2023
Auditin başlanma və sona çatdırılma müddəti : 14.06.2024 – 21.06.2024
İş günlərinin miqdarı : 3 gün
Auditor : Quliyev Fərhad İlqar oğlu

Nö	Planlaşdırılan işlər	İcrə müddəti	İcrəçi	Qeyd
1	2023-cü il üzrə Maliyyə Hesabatlarının düzgünlüyünün auditi	14.06.2024-cü il.	Quliyev Fərhad İlqar oğlu	
2	Audit sübutlarının toplanması və iş sənədlərinin tərtibi	14.06.2024 – 20.06.2024-cü il.	Quliyev Fərhad İlqar oğlu	
3	Auditin başa çatdırılması və nəticələrin qiymətləndirilməsi	20.06.2024 – 21.06.2024-cü il.	Quliyev Fərhad İlqar oğlu	
4	Auditin yekun sənədlərinin tərtibi və sifarişçiyə təqdim edilməsi	21.06.2024-cü il.	Quliyev Fərhad İlqar oğlu	



“LOCAL AUDIT” MMC-nin Auditçisi

Quliyev Fərhad İlqar oğlu

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə "GLOBAL INTERIORS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "Cəmiyyət") maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2023-cü il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və xalis aktivlərdə dəyişiklikləri əks etdirən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır.

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- BAS-ın xüsusi tələbləri ilə uyğunluq istifadəçilərə Cəmiyyətin maliyyə vəziyyəti və məcmu gəlir haqqında müəyyən əməliyyatların, digər hadisələrin və vəziyyətlərin təsirinin anlaşılması üçün kifayət etmədikdə əlavə açıqlamaların təmin edilməsi;
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-na müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.


Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyət maliyyə hesabatlarının MHBS-na uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması;
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi qarşısının alınması.

Qeyq: Bəyan edirik ki, audit olunması nəzərdə tutulan dövrün auditinə dair başqa auditorla müqavilə bağlanmamış və maliyyə hesabatlarının auditə aparılmamışdır.

Cəmiyyət adından:

Cəmiyyətin Direktoru:



Hacıyev R.Ş.

M.Y.

21 İyun 2024-cü il

MÜSTƏQİL AUDİTORUN HESABATI

“GLOBAL INTERIORS GROUP”

Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1400198291) təsisçisinə

Müsbət rəy

Biz “GLOBAL INTERIORS GROUP” (VÖEN: 1400198291) Məhdud Məsuliyyətli Cəmiyyətinin (Bundan sonra - "Cəmiyyət") 31 dekabr 2023-cü il tarixinə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, Cəmiyyətin qoşma maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır.

Rəy üçün əsaslar

Biz auditə Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar spektisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamama riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şərtlər çərçivəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndiririk.
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

“LOCAL AUDİT” MMC-nin Direktoru və Auditoru: Quliyev Fərhad İlqar oğlu



21 İyun 2024-cü il

İcazə : AT/240, 27 dekabr_2021

Rəy AR Auditorlar Palatasında 6Am9uggCD5 № ilə qeydə alınmışdır.

“GLOBAL INTERIORS GROUP” (VÖEN: 1400198291)
Məcmu gəlirlər və zərər haqqında hesabat

2023-cü il üzrə

Azərbaycan manatı ilə

Bölmə/ maddə/ №-si	Bölmə/Maddələrin adı	Qeyd	Əvvəlki dövr (2022)	Hesabat dövrü (2023)
60	Əsas əməliyyat gəliri	21	25 145 684.80	38 228 203.98
61	Sair əməliyyat gəlirləri		62 964.41	146 655.05
	Satışın maya dəyəri	24	(12 253 165.82)	(16 103 962.09)
	Satışdan mənfəət (zərər)			
	Sair gəlirlər	21		
	Əməliyyat xərcləri(cəmi xərclər)	24	(9 953 961.13)	(17 963 482.96)
	Əməliyyat mənfəəti (zərəri)		3 001 522.26	4 307 413.98
	Fövqəladə gəlirlər	23		0.00
	Fövqəladə xərclər	25		
63	Maliyyə gəliri			
75	Maliyyə xərcləri		(158 960.14)	(145 606.83)
81	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay			
	Vergiqoymadan əvvəl mənfəət (zərər)	27	2 842 562.12	4 161 807.15
90	Mənfəət vergisi	27	(568 512.42)	(832 361.43)
80	Hesabat dövründə xalis mənfəət (zərər)	28	2 274 049.70	3 329 445.72
	Hər səhm üzrə mənfəət			
	Azaldılmış hər səhm üzrə mənfəət			

Cəmiyyətin Direktoru


Hacıyev R.Ş.
M.Y.

21 İyun 2024-cü il



“GLOBAL INTERIORS GROUP” (VÖEN: 1400198291)

Maliyyə vəziyyətinə dair hesabat

31 dekabr 2023-cü il tarixə

Bölmə / Maddə №-si	Bölmə / maddələrin adı	Qeydlər	Əvvəlki dövr üzrə (2021)		Əvvəlki dövr üzrə (2022)		Hesabat dövrü üzrə (2023)	
	AKTİVLƏR							
1	Uzunmüddətli aktivlər							
10	Qeyri-maddi aktivlər	8	-		-		-	
11	Əsas vəsaitlərin dəyəri	7	532 263.83		1 085 922.22		11 061 803.70	
	CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR			532 263.83		1 085 922.22		11 061 803.70
2	Qısamüddətli aktivlər							
20	Ehtiyatlar	10	837 184.46		6 350 610.79		10 328 240.43	
	Dövlət bücəsinə (vergilər üzrə) denitor borc		-		-		-	
21	Qısamüddətli debitor borcları	11	4 405 780.51		2 584 767.87		3 655 436.84	
22	Pul vəsaitləri və onların ekvivalentləri	13	953 799.05		1 789 517.86		8 397 834.38	
23	Sair qısamüddətli maliyyə aktivləri	14	100.00		100.00		100.00	
24	Gələcək dövrün xərcləri	12	-		-		-	
24	Sair qısamüddətli aktivlər	12	7 874 626.53		8 657 503.49		8 113 616.36	
	CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR			11 071 490.55		19 382 500.01		30 495 228.01
	CƏMI AKTİVLƏR			11 603 754.38		20 468 422.23		41 557 031.71
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR							
3	Kapital							
30	Ödənilmiş nominal (nizamnamə) kapital	19	20.00		20.00		20.00	
	Hesabat dövrünün xalis mənfəəti	20			2 165 921.78		3 323 507.96	
33	Kapital ehtiyatları (Bölüşdürülməmiş mənfəət)	20	3 333 261.78		3 333 261.78		5 499 183.56	
	CƏMI KAPİTAL			3 333 281.78		5 499 203.56		8 822 711.52
4	Uzunmüddətli öhdəliklər							
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	15	2 100 970.90		889 146.51		-	
43	Uzunmüddətli kreditör borcları		-		-		-	
44	Sair uzunmüddətli öhdəliklər		-		-		-	
	CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR			2 100 970.90		889 146.51		-
5	Qısamüddətli öhdəliklər							
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər							
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər							
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	16	192 890.12		986 816.50		1 091 898.87	
53	Qısamüddətli kreditör borcları	15	449 368.43		1 267 316.21		1 413 812.41	
	Alınmış avanslar		4 153 340.60		10 517 628.84		24 112 179.96	
	Müqavilə üzrə öhdəliklər							
54	Sair qısamüddətli öhdəliklər	17	1 373 902.55		1 308 310.61		6 116 428.95	
	CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR			6 169 501.70		14 080 072.16		32 734 320.19
	CƏMI ÖHDƏLİKLƏR			8 270 472.60		14 969 218.67		32 734 320.19
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR			11 603 754.38		20 468 422.23		41 557 031.71


Cəmiyyətin Direktoru



Hacıyev R.Ş.

M.Y.

21 İyun 2024-cü il



“GLOBAL INTERIORS GROUP” (VÖEN: 1400198291)

Kapitalda dəyişikliklər haqqında hesabat

31 dekabr 2023-cü il tarixə

Azərbaycan manatı ilə

Kapitalda dəyişikliklər üzrə göstəricilər	Qeyd	Nizamnamə kapitalı	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
31 dekabr 2021 il tarixə qalıq		20.00	-	3 333 261.78	3 333 281.78
2022 il üzrə xalis mənfəət/zərər	27	-	-	2 165 921.78	2 165 921.78
Mülkiyyətçilərin kapital qoyuluşları	19	-	-	-	-
Elan edilmiş dividendlər	34	-	-	-	-
Bölüşdürülməmiş mənfəətin kapitala yönəldilən hissəsi				-	-
31 dekabr 2022 il tarixə qalıq		20.00	-	5 499 183.56	5 499 203.56
2023 il üzrə xalis mənfəət/zərər	27	-		3 323 507.96	3 323 507.96
Mülkiyyətçilərin kapital qoyuluşları	19	-	-	-	-
Elan edilmiş dividendlər	34	-	-	-	-
31 dekabr 2023 il tarixə qalıq		20.00	-	8 822 691.52	8 822 711.52

Cəmiyyətin Direktoru



Hacıyev R.Ş.

M.Y.

21 İyun 2024-cü il

“GLOBAL INTERIORS GROUP” (VÖEN: 1400198291)

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

31 dekabr 2023-cü tarixində bitən il ərzində

Azərbaycan manatı ilə

Bölmə/Maddə	Qeyd	2022-ci il	2023-cü il
Hesabat dövründə mənfəət/zərər	27	2 165 922	3 323 508
Mənfəət vergisi üzrə xərclər	27	(568 512)	(832 361)
<i>Qeyri pul maddələri üzrə gəlirlər və xərclər</i>			
- əsas vəsaitlərin amortizasiyası	7	276 601	923 374
- qeyri maddi aktivlərin amortizasiyası	8	-	-
- əsas vəsaitlərin satışından və xaric olmasından gəlirlər/xərclər	7	-	-
<i>Dövrüyyə kapitalında dəyişikliklər</i>			
- ehtiyatlar üzrə artım/azalma	10	(5 513 426)	(3 977 630)
- qısa müddətli debitor borclarda artım/azalma	11	(1 178 987)	(1 070 669)
- sair qısamüddətli aktivlərdə artım/azalma	12.14	(782 877)	543 887
- vergi və digər məcburi ödənişlər üzrə	16	1 362 439	937 444
- qısamüddətli kreditör borcların da artım/azalma	17	817 948	146 496
- sair qısamüddətli öhdəliklər üzrə	18	6 298 696	18 402 669
Dividendlər üzrə	34	-	-
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		1 003 792	14 982 198
<i>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti</i>			
- Əsas vəsaitlərin alınması	7	(830 259)	(10 899 255)
- QMA alınması üçün			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(830 259)	(10 899 255)
<i>Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti</i>			
- mülkiyyətçinin kapital qoyuluşu	19	-	
alınmış qısamüddətli borclar			
- alınmış bank kreditləri üzrə	15	(1 211 824)	(889 147)
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti		(1 211 824)	(889 147)
Pul vəsaitlərinin və bank over draft lərinin xalis artım/azalması		835 719	6 608 317
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları		953 799	1 789 518
İlin sonuna pul vəsaitləri və bank overdraftları		1 789 518	8 397 834
İl ərzində artım/azalma		835 719	6 608 317

Cəmiyyətin Direktoru


Hacıyev R.Ş.

M.Y.

21 İyun 2024-cü il

GLOBAL INTERIORS GROUP” (VÖEN:1400198291)
31 dekabr 2023-cü il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

Maliyyə hesabatlarına şərhlər və qeydlər.

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2023-cü ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq **“GLOBAL INTERIORS GROUP” (VÖEN:1400198291)** üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış Məhdud Məsuliyyətli cəmiyyətidir.

1.1.Cəmiyyət haqqında ümumi məlumat.

Cəmiyyət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 20.11.2002-ci il tarixində “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyat № (VÖEN) 1400198291; 31.12.2023-cü il tarixinə Nizamnamə kapitalı 20.00 (iyirmi) manat təşkil edir və hər biri 1.00 (bir) manat olmaqla 20 (iyirmi) paydan ibarətdir. Hüseynov Yaqub Valeh oğlu 10% paya, “BRIDGE GROUP OF COMPANİES” MMC 90% paya malikdir.

31.12.2023-cü il tarixə cəmiyyətin 235 nəfər işçisi olmuşdur.
Cəmiyyətin direktoru: Hacıyev R.Ş.

1.2.Cəmiyyətin hüquqi ünvanı

Cəmiyyətin hüquqi ünvanı aşağıdakı kimidir:
AZ1065, Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 6

1.3.Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

2. Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan global maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Bununla yanaşı, 2020-ci ilin ilk aylarından başlamış koronavirus infeksiyasının yayılması global bazarda ciddi qeyri-stabilliyə səbəb olmuşdur. Bu, digər amillərlə birlikdə neft qiymətinin və birja indekslərinin kəskin düşməsinə səbəb olmuşdur. Bu hadisələr Azərbaycandakı biznes mühitində qeyri-müəyyənlik səviyyəsini daha da artırmışdır.

Maliyyə hesabatlarında Azərbaycandakı biznes mühitinin Cəmiyyətin fəaliyyətinə və maliyyə vəziyyətinə təsiri Cəmiyyət rəhbərliyi tərəfindən qiymətləndirilir. Gələcəkdə biznes mühiti rəhbərliyin cari qiymətləndirməsindən fərqlənə bilər.

3. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

3.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Cəmiyyət mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

3.2. Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərclər, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

Xarici valyuta məzənnələri

Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir:

	31 dekabr 2022-ci il	31 dekabr 2023-cü il
1 ABŞ dolları	1.7000 AZN	1.7000 AZN
1 Avro	1.9265 AZN	1.8114 AZN
1 Rubl	0.0229 AZN	0.0230 AZN

3.3. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

- (a) Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- (b) Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilməmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

3.4. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. İllik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Binalar – 7%
- Maşın avadanlıq – 20%
- İT avadanlıqları – 25%
- Nəqliyyat vasitələri – 25%
- Mebel və təsərrüfat inventarları – 20%
- Sair əsas vəsaitlər – 20%

Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.5. Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər onların alınması və tətbiq edilməsi üçün çəkilməmiş xərclərin əsasında kapitallaşdırılır. Müəyyən faydalı xidmət müddətinə malik olmaqla faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.

3.6. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;
- (b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

3.7. İnvestisiyalar

Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

- Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;
- Borc vəsaitləri və debitor borcları,
- İnvestisiyalar;
- Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

(a) Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa, və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

(b) Borc vəsaitləri və debitor borcları

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yaranırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edirlər (əgər ödəmə müddəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında "Debitor borcları" maddəsinin tərkibində əks etdirilmişlər.

(c) Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar

Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

(d) Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

3.8. Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hədcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

3.9. Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərkdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.10. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəgd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəgd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühəsibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

3.11. Səhmdar kapital

Səhmlər (paylar) kapital kimi təsnifləşdirilir.

Yeni səhmlərin (payların) buraxılması ilə əlaqədar olan xərclər kapitalın tərkibində əks etdirilir.

3.12. Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır.

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsiyon kimi mənfəət vergisi effekti çıxılmaqla kapitalla əlavə edilir.

Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühəsibat balansının tərtib edilmə müddətinədən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olaması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

3.13. Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifadə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

3.14. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

- Cəmiyyət keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;
- Ehtimallar vardır ki, bu öhdəliklərin səhməna salınması üçün pul vəsaitlərinin axını labüddür;
- Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablanı bilər.

Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılır.

3.15. Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

(a) Satış, iş və xidmətlərin göstərilməsindən gəlirlər

Satışdan (iş və xidmətlərin göstərilməsindən) gəlirlər o hesabat dövrünə aid edilir ki, bu satış (iş və xidmətlər) həyata keçirilmişdir və satış (iş və xidmət) üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcmnin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

(b) Faiz gəlirləri

Faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.

(c) Dividend gəlirləri

Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

3.16. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.17. Dividendlərin verilməsi

Cəmiyyətin səhmdarlarına dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətin səhmdarları tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

Hesabat dövründə Cəmiyyətin təsisçilərinə dividendlər elan edilməmiş və ödənilməmişdir.

4. Maliyyə risklərinin idarə edilməsi

4.1. Maliyyə risklərinin faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinə minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələr

Cəmiyyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

5.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

5.2. Binaların yenidən qiymətləndirilməsi

Hər bir balans tarixində Cəmiyyətin binalarının ədalətli dəyərinin balans hesabatında əks etdirilməsi məqsədilə, rəhbərlik binaların yenidənqiymətləndirilməsi üzrə əsas əldə etmək məqsədilə müstəqil qiymətləndirmə hesabatının tələb olunduğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür.

5.3. Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə məruz qalır.

6. Yeni və yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi

- Yeni və yenidən işlənmiş standartların tətbiqinin təsiri. Yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlərin tətbiqinin 31 dekabr 2023-cü il tarixinə Cəmiyyətin maliyyə vəziyyətinə və həmin tarixdə tamamlanan illər üçün əməliyyat nəticələrinə təsiri əhəmiyyətli dərəcədə olmamışdır.

7. Torpaq, tikili və avadanlıqlar

Dövr	Binalar, qurğular, kapitalaşdırılmış təmir xərcləri	Məşin, avadanlıq və hesablama texnikası	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
31 dekabr 2021-cu il tarixinə balans dəyəri	-	7 833.42	524 430.41	-	532 263.83
Daxilolmalar	513 813.56	17 109.94	298 135.40	1 200.00	830 258.90
Xaricolmalar	-	-	(38 851.19)	-	(38 851.19)
Amortizasiya ayırmaları	(35 966.94)	(5 613.73)	(195 928.65)	(240.00)	(237 749.32)
Düzəlişlər	-	-	-	-	-
31 dekabr 2022-ci il tarixinə balans dəyəri	477 846.62	19 329.63	587 785.97	960.00	1 085 922.22
Daxilolmalar	7 089 300.00	1 706 152.03	2 085 940.92	17 862.28	10 899 255.23
Xaricolmalar	-	-	(34 919.54)	-	(34 919.54)
Amortizasiya ayırmaları	(6 251.00)	(325 681.58)	(552 757.17)	(3 764.46)	(888 454.21)
Düzəlişlər	-	-	-	-	-
31 dekabr 2023-ci il tarixinə balans dəyəri	7 560 895.62	1 399 800.08	2 086 050.18	15 057.82	11 061 803.70

8. Qeyri-maddi aktivlər

8. Qeyri-maddi aktivlər	Cəmi
31 dekabr 2022-ci il tarixinə balans dəyəri	0,00
31 dekabr 2023-cü il tarixinə balans dəyəri	0,00

9. Uzunmüddətli maliyyə aktivləri

31.12.2022	31.12.2023
-	-

10. Ehtiyatlar

31.12.2022	31.12.2023
6 350 610.79	10 328 240.43

11. Qısamüddətli debitor borcları

	31.12.2022	31.12.2023
Alıcı və sifarişçilərin qısamüddətli debitor borcları	2 584 767.87	3 655 436.84
Sair debitor borcları	-	-

12. Sair qısamüddətli aktivlər

	31.12.2022	31.12.2023
Əvəzləşdiriləcək ƏDV	-	-
Gələcək dövrün xərcləri	-	-
Mal göndərənlərə ödənilmiş qısamüddətli avanslar	-	-
Vergilər üzrə ödənilmiş avanslar	-	-
Təhtəli hesab şəxslərə ödənilmiş avanslar	-	-
Kapitalaşdırmaq üçün aktiv	-	-
Bitməmiş istehsal	-	-
Hazır məhsul	-	-
Digər aktivlər	-	-

13. Pul vəsaitləri və onların ekvivalentləri

Kassada olan nağd pul vəsaitləri

Bank hesablarında pul vəsaitləri

Sair hesablar

Bank hesablarında pul vəsaitlərindən:

- Milli valyutada bank hesabları
- Xarici valyutalarda bank hesabları

31.12.2022	31.12.2023
5 186.33	2 690.17
1 363 050.36	7 626 994.84
421 281.17	768 149.37
1 322 148.21	7 620 771.81
40 902.15	6 223.03

14. Sair qısamüddətli maliyyə aktivləri

31.12.2022	31.12.2023
100.00	100.00

15. Faiz xərcləri yaradan qısamüddətli öhdəliklər

Qısamüddətli bank kreditləri

31.12.2022	31.12.2023
889 146.51	-

16. Vergi və digər məcburi ödənişlər öhdəlikləri

Vergilər üzrə öhdəliklər

Sosial sığorta üzrə öhdəliklər

31.12.2022	31.12.2023
986 816.50	1 091 898.87
-	-

17. Qısamüddətli kreditör borcları

Malgöndərən və podratçılara qısamüddətli kreditör borcları

İşçi heyətinə qısamüddətli kreditör borcları

İcarə üzrə qısamüddətli kreditör borcları

31.12.2022	31.12.2023
1 267 316.21	1 413 812.41
-	-
-	-
-	-
-	-

Digər kreditör borcları

Ahıcılar və sifarişçilərdən alınmış avanslar

18. Sair qısamüddətli öhdəliklər

Alınmış qısamüddətli avanslar

Təhtə hesab şəxslərə q/m borclar

Digər öhdəliklər

31.12.2022	31.12.2023
10 517 628.84	24 112 179.96
-	-
1 308 310.61	6 116 428.95

19. Səhmdar (nizamnamə) kapitalı

31 dekabr 2022-ci il tarixinə	20.00
31 dekabr 2023-cü il tarixinə	20.00

20. Kapital ehtiyatları

Cəmi kapital
ehtiyatları

31 dekabr 2022-ci il tarixinə	0.00
31 dekabr 2023-cü il tarixinə	0.00

21. Əsas əməliyyat gəlirləri

	2022	2023
Əsas əməliyyat gəliri	25 208 649.21	38 374 859.03
İcarədən gəlirlər	-	-

22. Maliyyə gəlirlərinin elementləri

	2022	2023
Depozit faiz gəlirləri	-	-

23. Fövqəladə gəlirlər

	2022	2023
Valyuta məzənnə fərqlərindən gəlirlər	-	-
Aşkar olunmuş maddi qiymətlilər üzrə gəlirlər	-	-
Digər gəlirlər	-	-

24. Satışın maya dəyəri və əməliyyat xərcləri**Əməliyyat xərcləri:**

	2022	2023
Satışın maya dəyəri	(12 253 165.82)	(16 103 962.09)
Əmək haqqı xərci	(904 319.52)	(1 906 562.45)
Sosial sığorta xərci	(188 985.79)	(372 734.86)
İcarə haqqı	(26 172.65)	(187 825.48)
Yanacaq xərci	(92 694.92)	(115 139.14)
Rabitə xərci	(19 001.51)	(19 907.50)
Bank xidməti	(156 821.70)	(466 249.83)
Bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər	(8 287 228.95)	(13 823 658.82)
Nəqliyyat xərci	0.00	(23 233.74)
Sığorta xərci	(25 078.96)	(49 716.15)
Əmlak vergisi	(5 468.78)	(60 738.63)
CƏMI	(21 958 938.60)	(33 129 728.69)

25. Fövqəladə xərclərin elementləri

	2022	2023
Məzənnə fərqlərindən zərərlər	-	-
Nümayəndəlik xərcləri	-	-
Digər fövqəladə xərclər	-	-

26. Maliyyə xərclərinin elementləri

	2022	2023
Bank kreditləri və qarantiyalar üzrə faizlər	(158 960.14)	(145 606.83)

27. Mənfəət vergisi

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

	2022	2023
İl üzrə mənfəət	2 842 562.12	4 161 807.15
Cari mənfəət vergisi xərci	-	-
Təxirə salınmış vergi üzrə	-	-
İl üzrə mənfəət vergisi xərci	(568 512.42)	(832 361.43)

MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövriyyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsinə 20% (2023-cü il - 20%) qeydə alınır.

28. Səhm (pay) üzrə mənfəət

İl üzrə xalis mənfəət

2022	2023
2 165 921.78	3 323 507.96

Dövriyyədə olan adi səhmlərin (payların) orta çəkili sayı (ədəd)

1 səhm (pay) üzrə əsas mənfəət (manatla)

29. Əlaqəli tərəflərlə əməliyyatlar

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

30. Risklərin idarə edilməsi

Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski

Cəmiyyətin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir.

Bazar riski

Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqələr ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazada daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

Faiz dərəcəsi riski

Cəmiyyətin bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli maraq xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, maraq normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşıyır.

31. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək hadisə baş verməmişdir.

Cəmiyyətin Direktoru

Hacıyev R.Ş.

M.Y.

21 İyun 2024-cü il